

TÜTÜNƏ NƏZARƏT



International Union
Against Tuberculosis
and Lung Disease



JOHNS HOPKINS
BLOOMBERG
SCHOOL OF PUBLIC HEALTH
Center for Communication Programs



Bu sənəd Ümumdünya Ağ Ciyar Fondu tərəfindən verilmiş qrant əsasında çap edilib. Sənədin məzmunu müəlliflərin şəxsi məsuliyyətidir və heç bir halda Vərəm va Ağ Ciyar Xəstəlikləri üzrə Beynəlxalq Birliyin və başqa donorların mövqeyini əks etdirmir.

MÜNDƏRİCAT

| | |
|---|----|
| Ön Söz..... | 4 |
| Tütünə nəzarət..... | 5 |
| Tütünün istifadə növləri..... | 6 |
| Tütünün tarixi..... | 9 |
| Kişilərin tütünçəkməsi..... | 11 |
| Qadınların tütünçəkməsi..... | 13 |
| Uşaqların tütünçəkməsi..... | 15 |
| Siqaretə aludə olmaq..... | 16 |
| Sağlamlıq problemləri..... | 17 |
| Passiv tütünçəkmə..... | 20 |
| Tütündən ölüm..... | 22 |
| Tütün istehsalının iqtisadiyyata mənfi təsiri..... | 24 |
| Tütün istifadəcisinin maddi durumuna dəyən ziyan..... | 26 |
| Tütünün yetişdirilməsi..... | 28 |
| Tütün şirkətləri..... | 30 |
| Tütün ticarəti..... | 32 |
| Marketing..... | 34 |
| Tədqiqat..... | 36 |
| Bacarıqların inşaf etdirilməsi..... | 38 |
| Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə | |
| Çərçivə Konvensiyası (TNÇK)..... | 40 |
| Siqaretsiz ərazilər..... | 42 |
| Marketing qadağaları..... | 44 |
| Məhsulun etiketləşdirilməsi..... | 46 |
| Səhiyyə kampaniyaları..... | 48 |
| Siqareti tərgitmə..... | 50 |
| Tütünün qiyməti və vergilər..... | 52 |
| Din..... | 53 |

ÖN SÖZ

Tütündən istifadə hər il yer kürəsində 5 milyondan çox insanın həyatına son qoyur. Bu rəqəm HİV/AIDS, vərəm və malyariya xəstəliyindən dünyasını dəyişən insanların ümumi sayından da çoxdur. Belə tendensiya davam edərsə, tütünün istifadəsi ilə bağlı ildə ölünlərin sayı 2030-cu ilədək 8 milyonu öte bilər. Tütündən istifadənin digər mənfi təsirləri də vardır. Tütünün istifadəsi nəticəsində yoxsulluq səviyyəsi daha da yüksəlir, ərzaq məhsulları becərilən torpaq sahələri tütünün yetişdirilməsi üçün istifadə olunduğundan dünyada qida çatışmazlığından əziyyət çəkən insanların sayı artır, iqtisadi məhsuldarlıq isə azalır. Tütün yarpaqlarının yetişdirilməsi həm də ətraf mühitin cırkləndirilməsi ilə nəticələnir. Tütün sənayesi hələ ki, insanların bu sahədə fəaliyyət göstərməsinə nail olmaqdə davam edir və bu amil itirilmiş “əmək”, itirilmiş kapital və itirilmiş resurslar kimi qiymətləndirilməlidir. Tütün epidemiyasının qarşısının alınması üçün çoxşaxəli yanaşmadan istifadə olunmalıdır. Bu mübarizəyə hökumət qurumları, Ümumdünya Səhiyyə Təşkilatı, BMT institutları, QHT-lər, özəl sektor və ümumiyyətlə bütün sivil cəmiyyət qoşulmalıdır.

Vəsait öz sağlamlığı və səhiyyə siyaseti haqqında düşünən və tütün istehsalı sahəsində idarəetmə, siyaset, iqtisadiyyat, biznes, korporasiya işləri, kontrabanda, vergilər, din, internet, resursların bölüşdürülməsi kimi mövzularla tanış olmaqdə maraqlı olan və cəmiyyətin inkişafı və ümumiyyətlə gələcək haqqında düşünən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.

Vəsaitin tərtib olunmasında əsasən Amerika Xərçəng Cəmiyyəti tərəfindən hazırlanmış “Tütün Atlası” kitabındaki materiallardan istifadə olunmuşdur. Bəzi mövzuların yazılıması zamanı, həmcinin ÜST-nin “Tütün Atlası” kitabından və Tütünlə bağlı Texniki Kömək Konsorsiumunun internet səhifəsindən istifadə olunmuşdur. Tütünə nəzarətlə bağlı bütün məqamların açıqlandığı bu vəsait Azərbaycan dilində hazırlanmış ilk vəsaitdir. Vəsait “Ağ Ciyər Xəstəlikləri və Vərəmə Qarşı Beynəlxalq İttifaq”ın maliyyələşdirdiyi “Azərbaycan üzrə Tütünlə Mübarizə Strategiyasının Hazırlanması” Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlat Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Con Hopkins Universitetinin Kommunikasiya Proqramları Mərkəzinin birgə səyi ilə hazırlanmışdır.

TÜTÜNƏ NƏZARƏT

Tütünə nəzarət onun istifadəsi ilə bağlı ciddi problemlərin azaldılmasına yönələn və mütəmadi olaraq irəli sürürlən geniş çəşidli ideyalar və fəaliyyətlər toplusudur.

Tütünə nəzarət tütünün istifadəsinə təsir edən amilləri azaltmaq üçün tərtib olunmuş çoxşaxəli proqramlar, qanunlar və tütünün istifadəsinin dayandırılması üzrə xidmətlər kimi başa düşülür.



- Tütünə nəzarət proqramları tütünün istifadəsinin qarşısının alınması üçün bilik və bacarıqların yaxşılaşdırılması məqsədilə tərtib olunmuş maarifləndirici tədbirlərdir. Bu proqramlar fəaliyyət və təşəbbüslardan ibarətdir. Bura müxtəlif auditoriyalar üçün keçirilən maarifləndirici fəaliyyətlər aiddir. Təşəbbüsler cavabdeh tərəflərə təsir etmək və qanunvericilik səviyyəsində dəyişikliklərə nail olmaq üçün tərtib olunmuş fəaliyyətlərdir.
- Tütünə nəzarət üzrə qanunvericilik fəaliyyətlərinə müvəkkilik, lobbiçilik və siyasi dəstəyin təmin olunması, həmçinin ictimai və özəl təşəbbüsler daxil edilə bilər. Bütün bunlar tütünün istifadəsinə təkan verən amillərin azaldılmasına və müxtəlif proqram və xidmətlərin həyata keçirilməsinə yönəlir. Məhdud resurslarla əhalinin bütün təbəqələrini əhatə etmək üçün ən münasib yol qanunvericilik sahəsində fəaliyyətlərin həyata keçirilməsidir. Tütünə nəzarət proqramlarının tütünün istifadəsinin azaldılması istiqamətində uğur qazanması üçün qanunvericilik səviyyəsindəki fəaliyyətlər prioritet sahələrdən biri olmalıdır.
- Tütündən istifadənin dayandırılması üzrə xidmətlərə maarifləndirmə və məsləhət xidmətləri daxildir. Bu xidmət strukturunun vəzifəsinə, həmçinin, belə xidmətlərin və qanunvericilik səviyyəsində tütünün istifadəsinin dayandırılması məqsədilə müalicənin təmin edilməsi təşəbbüsleri daxildir.

Tütündən istifadəni azaltmaq üçün hökumətlər və icmalar müxtəlif proqramlar, qanunlar və tütündən istifadənin dayandırılması üzrə xidmətlər vasitəsilə çox işlər görə bilərlər. Bunun üçün ölkədə və ya icmada bu problemin ağırlıq səviyyəsinin və görüləcək işlərin müəyyənləşdirilməsi vacibdir.

TÜTÜNÜN İSTİFADƏ NÖVLƏRİ

Siqaret dünya üzrə istehsal olunan tütün məhsullarının böyük bir hissəsini, yəni ümumi satışın 96%-ni təşkil edir. Hindistanda çeynənilən tütün və İndoneziyada kretek çəkilməsi istisna olmaqla, siqaret tütünün dünyada ən çox istifadə edilən formasıdır. 1881-ci ildə siqaret bükən cihazın ixtirası külli miqdarda kiçik ölçülü siqaret paketlərinin istehsalına yol açdı və bu amil tütün pandemiyasını daha da gücləndirdi. Əllə bükülən və yorucu əmək tələb edən siqaretlərdən və ya iri ölçülü qəlyanlardan fərqli olaraq, istehsal üsulu ilə hazırlanmış siqaretlərin ölçücə münasib və portativ olması onlardan istifadəni asanlaşdırır və asılılığın yaranmasına təkan verir; insanlar avtomobili idarə etdikdə, iş prosesi və ya gəzinti zamanı da siqaret çəkirler.

Çekilən tütün

Tütün çəkmək qurudulmuş tütün yarpaqlarının yandırılaraq tüstüsünün tənəffüs yollarına çekilməsidir. Tütünün yanması nəticəsində nikotin və spesifik tütün nitrosaminləri kimi biokimyəvi aktiv maddələr yaranır və onlar aq ciyərlər vasitəsilə sorulur.

Eşmə siqaretlər

Eşmə siqaretlər xırda doğranmış tütünün siqaret çəkənlər tərəfindən siqaret kağızına doldurulması yolu ilə hazırlanır. Eşmə siqareti çəkənlər tütün hissəcikləri, qatran, nikotin və spesifik tütün nitrosaminlərinin yüksək konsentrasiyasına məruz qaldıqlarından daha çox aqız, qırtaq, boğaz və aq ciyər xərçəngi təhlükəsi ilə karşılaşırlar. Eşmə siqaret daha çox Avropa və Yeni Zellandiyada istifadə olunur.



Sənaye üsulu ilə hazırlanan siqaretlər

Sənaye üsulu ilə hazırlanan siqaretlər dünyada ən çox istifadə olunan tütün məhsullarıdır. Onlar yüzlərlə kimyəvi maddələr vasitəsilə emal edildikdən sonra kağız silindirlə örtülen xirdalanmış və işlənmiş tütündən ibarətdir. Adətən belə siqaretlərin bir ucunda sellüloz asetat filtri olur - siqaret bir tərəfindən yandırılır, digər tərəfindən isə tütün tüstüsü tənəffüs yollarına çekilir. Sənaye üsulu ilə hazırlanan siqaretlər bütün dünyada geniş istifadə olunur.



Siqarlar

Siqarlar havada qurudulmuş və fermentləşdirilmiş tütün yarpaqlarının bükülməsi yolu ilə hazırlanır. Uzun müddət saxlanılması və fermentasiya prosesi nəticəsində yanma zamanı onların tərkibində daha yüksək konsentrasiyalı kanserogen maddələr yaranır. Siqaretlərlə müqayisədə siqarda toksinlərin və qıcıqlandırıcı maddələrin miqdarı daha çox olur. Siqarlar siqaret ölçüsündə olan siqarillo, dabl korona, çerut kimi müxtəlif forma və ölçülərdə istehsal olunur. Siqarlar bütün dünyada istifadə olunur.



Bidilər

Bidi emal olunmamış və günəş altında qurudulduğdan sonra xırdalanmış tütün yarpaqlarının Hindi dilində "temburni" və ya "tendu" adlanan ağaçın qurudulmuş yarpağına bükülməsi və sapla bağlanması yolu ilə hazırlanır. Bidini yanmış vəziyyətdə saxlamaq üçün istifadəçilər daha dərindən qülləb edirlər. Buna görə də bidilərin kiçik ölçüdə olmasına baxmayaraq, onların tərkibində siqaretlərlə müqayisədə daha çox qatran və karbon monoksit maddələri yaranır. Bidilər əsasən Cənubi Asiyada istifadə olunur. Onlar Hindistanda ən çox istifadə olunan tütün məhsulu sayılır.



Kreteklər

Kretek mixək ətirli siqaret növüdür. Onların tərkibinə müxtəlif ekzotik ətirlər və etilevgenol qatılır. Etilevgenol maddəsi anestetik effektə malik olduğundan tüstünün daha dərinə çəkilməsinə imkan yaradır və bununla da tütünün zərərli təsiri daha da güclənir. Daha çox İndoneziyada istifadə olunur.

Sulu qəlyanlar

Sulu qəlyanlar həm də şisha, huka və nargilə kimi tanınır. Ətirli tütün folqa və kömürlə örtülmüş xüsusi qabda yandırılır. Tüstü su çanağında filtrasiya yolu ilə soyudulduğdan sonra xortum və ya müştük vasitəsilə çekilir. Şimali Afrika, Aralıq dənizi regionu və Asiyadanın bəzi ərazilərində daha çox istifadə olunur.



Qəlyanlar

Qəlyanlar süpürgə kolu, gil, saxsı və digər materiallardan hazırlanır. Tütün qəlyanın uc hissəsindəki cuxura yerləşdirilir və tüstü qəlyanın lüləsi vasitəsilə tənəffüs yoluna çekilir. Cənubi Asiyada cillum və huqqa adlanan gil qəlyanlarından geniş istifadə olunur. Qəlyanlar bütün dünyada istifadə olunur.

ÇƏKİLMƏYƏN TÜTÜN

Çəkilməyən tütün yandırılmadan ağız və ya burun boşluğu vasitəsilə qəbul edilir. Çəkilməyən tütünün 2 əsas növü vardır: snaff (burunotu) və çeynənilən tütün.

Quru snaff toz halında olan tütündür. O, burun boşluğu vasitəsilə tənəffüs yollarına çəkilir və burunun selikli qışasından sorulur və ya ağızdan qəbul edilir. Əvvəllər xüsusilə Avropada çox geniş yayılmış snaff getdikcə daha az istifadə olunur.



Nəm snaff da toz halında olan tütündür. O, az miqdarda ağız boşluğunda yanaq və damaq arasında saxlanılmaqla istifadə olunur. İstehsalçılar məhsulun daha rahat istifadəsi üçün nəm snaffı kiçik kağız və ya parça bağlamalar şəklində hazırlayırlar. Nəm snaffın snus, nasvay kimi digər növləri də mövcuddur. Bütün dünyada istifadə olunur.



Çeynənilən tütün

Çeynənilən tütün məhsulları ağız boşluğununa, yanağın və ya dodağın iç hissəsinə yerləşdirilərək sormaq və ya çeynəmək yolu ilə istifadə olunur. İstifadəçilər ağızda yaranan tütün şirəsini tüpürdük'lərindən bəzən bu tütün növü "tüpürülən tütün" də adlandırılır. Belə tütün növü dünyanın bəzi ölkələrində, xüsusilə Cənubi Asiyada daha geniş istifadə olunur. Hindistanın Mumbai şəhərində qadınların 56%-i tütün çeynəyir.



!!!

Tütünün istifadə yolları və tütün məmulatlarının hansı üsulla hazırlanmasından - tənəffüs yollarına və ya buruna çəkmək, ağız boşluğunda sormaq və ya çeynəmək, zərərli hissəciklərinin minimuma endirilməsi və ya digər maddələrin əlavə olunmasından asılı olmayaraq, tütündən istifadə bütün hallarda zərərlidir.

TÜTÜNÜN TARİXİ

Tütün *Nicotiana* cinsindən olan bitkilərin yarpaqlarından alınan kənd təsərrüfatı məhsuludur. Tütünün bir çox növləri mövcuddur. *Nicotiana tabacum* növü istehsal məqsədilə daha geniş istifadə olunur. "Nicotiana" sözü (həmçinin, "nikotin" sözü) 1559 ildə iyənilən tütünü (snuff) kraliça Yekaterina de Mediçi üçün dərman vasitəsi kimi göndəmiş Portuqaliyadakı Fransa səfiri Jan Nikonun adı ilə bağlıdır. Tütün miqrenlə bağlı baş ağrılarından azad olunmaqdə kraliçaya kömək etmişdir.



Tütün bir neçə məqsədlə istifadə oluna bilər: daxilə qəbul oluna bilər, organik pestisid (gübre) kimi və *nikotin tartrat* şəklində dərman məhsullarının tərkibində istifadə oluna bilər. Daxilə qəbul olunmanın ən çox rast gəlinən formaları tütün çəkilməsi, tütünün çeynənilməsi, iyənilməsi və ya ağız boşluğununda yerləşdirilməsidir.

Xristofor Kolumb Yeni Dünyada "qəribə yarpaqların", yeni tütünün çəkilməsini keşf etməzdən əvvəl də tütün yer kürəsində geniş istifadə olunurdu. Onun geniş yayılmasıının əsas səbəbi bu bitkinin organizmdə asılılıq yaratmaq xüsusiyyəti ilə bağlıdır. Əsrlər keçdikcə tütünün yalnız qəbul olunma yolları dəyişmişdir. 18-ci əsrə iyənilən tütün, 19-cu əsrə sıqaralar, 20-ci əsrə isə sənaye yolu ilə istehsal olunan sıqaretlər geniş yayılmışdır. Sıqaretlərin istehsalı ilə əlaqədar tütünün istifadəsi hədsiz dərəcədə artmışdır.


!!!

Tütündən istifadə 20-ci əsrдə 100 milyon insanın həyatına son qoymuşdur. Əgər ölkələr bu problemin həlli ilə bağlı addımlar atmasalar, 21-ci əsrдə bu səbəbdən dünyasını dəyişəcək insanların sayı 1 milyarda çatacaq!

Beləliklə, 21-ci əsrin əvvəlində sayı getdikcə artmaqdə olan qadın istifadəçiləri də daxil olmaqla yer kürəsində yaşayan yetkinlik yaşında olan insanların 1/3 hissəsi tütündən istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında qarşısı alına bilən ölüm səbəbləri sırasında tütündən istifadə birinci yerdə durur. Hazırda tütündən istifadə səbəbindən hər il təxminən 5.4 milyon insan dünyasını dəyişir. Minlərlə tədqiqatlar nəticəsində qəbul formasından asılı olmayaraq tütünün həm istifadəçilərin, həm də istifadə etməyənlərin ölümünə səbəb olması sübut edildiyinə baxmayaraq, insanlar sıqaret çəkməkdə davam edir və tütünün istifadəsi ilə bağlı ölüm hallarının sayı artmaqdadır.

Tüttijinjün tarixi

Amerika



| | | |
|--|--|--|
| <p>1950-ci il, ABS</p> <p>Amerika Sahilya ASSOSIASİYASININ mənzilindən mübahimətli bir möqüd dəcər və qurumlu yarım milyon rəməmət işlər və tətbiq etmək tərəfdaşlığı ilə əməkdaşlığı yaratmaq, əsaslı olaraq, tətbiq etmək tələb edilmişdir</p> <p>(E.L. Wyndham və E. Graham)</p> | <p>1959-ci il, ABS</p> <p>Tütün cəkmənə və ad çıxarı xərcəngi arasında aləcəgə iki dəfə həyən olunmuşdur (A. Ochsner və M. DeBakey)</p> | <p>1962-ci il</p> <p>Vaferdəs Müharibəsinin maliyyələşdirilmə məqsədi tütün istehsalına il dəqə tətbiq olunmuşdur</p> |
|  |  |  |
| <p>1700</p> | <p>1600</p> | <p>1492-ci il, Kub Kolumb bütünüləşdirilməsi askar etmə və tütün Avropanı aparmasıdır.</p> |
| <p>Tütün ilk dəfə kommersiya məqsədi yetişdirilməsinə bərabər olur.</p> | <p>1531-ci il, Santo Domingo Anşarlıstanın tütün yetişməyə başınışar.</p> | <p>b.e. taximinin 1-ci sər</p> |

Antrenörlerin acentajının tutunduğu tarihe ve titiz inşasının istade etmeye başlayırlar

20
Afrîkî U
Nazârî U
Komvînî
versiyasının
rehî
1993-cü il,
Tûlûn
...


| | |
|-------------------------|--|
| <p>Nazarenos du</p> | <p>1788-1789'da Avustralya Tutuklu Birinci Donanma" ile İtilaf eden göçmenlerdir</p> |
| <p>0</p> | <p>1769-1770'da Yeni Zelanda'da Kapitan Cook ile birlikte çalışan ve bilim insanları çalışmalarını yapmış ve bilimsel hesab oluşturarak sayıları artırmıştır.</p> |

Okeania




1987-ci il, Avstraliya, Viktoriya
TTÜTün istehsalından etdə olunan
vergiler ilə növbəti tütün qarşı
sağamlıq fondlarının
varadılmasına sənədliyimdir.

| | |
|---|---|
| <p>1788-1789'da Avustralya Tutuklu Birinci Denetimine ile ilgili olarak, görmeliyimdir</p> | <p>1769 Yeni Zelanda Kapitan Cook'un çalışmalarının sonuçları hesabını demamı suraya atıfır.</p> |
|---|---|

Afrika



Avrospa ve Outa Sarı



| | | | | | | | |
|---|--|---|--|--|---|---|---|
| <p>1962-ci il, Birleşmiş Krallık London'dan Britanya'ya traflı Londra'da hükümetin Tütünçüküne ve Sağlımları Hesgində ik hesabat hazırlanmışdır.</p> | <p>1951-ci il, Birleşmiş Krallık Tütün ekstraktı ve 50 cicek xarçığını asındırıcı olarakın mühavileri edilmişsin meşadıllı geniş tətbiq oluc kəlçimli və umumiyəti hesabla hazırlanmışdır (R. Dole və A.B. Hill).</p> | <p>1795-ci il, Almanya Samuel Tomas van Sonnenq tarbək tütünü pətəndərə dədəjələn xərgin italiən haqqında məlumat vermişdir.</p> | <p>1764-ci il, İngiltere Tütünün təsdiqi haqqında ilk hecdarın van der Linde (J. L.) iyəni tütün üzərindən təsdiq əməniyi mösəkünlərin təsdiq əntimli haqqında kabandıqlı edilmişdir.</p> | <p>1633-cü il, Türkiye Tütün şəkənəri özün cezası kesilməye başlamışdır</p> | <p>1604-cü il, İngiltere Kral I. Cœurs Tütünə Elzraz tərəfindən inzizamlaşdır.</p> | <p>Afrika  2000</p> | <p>1700-ci il, Afrika Afrika qullarının plastalarından məcbur etmisi</p> |
|---|--|---|--|--|---|---|---|

KİŞİLƏRİN TÜTÜN ÇƏKMƏSİ

Tütün çəkmə sağlamlıq, xoşbəxtlik, yaxşı fiziki hazırlıq, firavanlıq, güclülük və cinsi yetkinlik kimi xüsusiyyətlərlə əlaqələndirilərək ictimaiyyətə əsl kişi vərdişi kimi təqdim olunur. Əslində isə tütündən istifadə xəstəliklər, vaxtından əvvəl ölüm, impotensiya və sonsuzluq kimi sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Dünyanın təxminən 1 milyarda qədər kişi əhalisi tütün çəkir: onların 35%-i inkişaf etmiş, 50%-i isə inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Zəif və orta inkişaf etmiş ölkələrdə yaşayan kişilərin tütündən istifadə səviyyəsi çox asta sürətlə olsa da enməkdədir. Belə enmə tendensiyası artıq onilliklərdir ki, davam edir. Bununla belə, tütündən istifadə hər il 5 milyon nəfərə qədər kişinin həyatına son qoyur.

Cəmiyyətin daha təhsilli və qənaətbəxş həyat şəraitinə malik olan kişiləri tütündən istifadəni dayandırmaqla imkansız və təhsil almaq imkanı olmayan əhali təbəqəsini bu təhlükəli və pis vərdişin “ağırlığını” çıyınlarında daşımaga məcbur edir”. Başqa sözlə hal-hazırda tütün istifadəçilərinin böyük əksəriyyətini əhalinin daha kasib və təhsilsiz təbəqəsi təşkil edir.

Tütünlə bağlı problemə gəldikdə, Çin Xalq Respublikasını xüsusi qeyd etmək lazımdır. Bu ölkədə tütün problemi artıq dəhşətli və təhlükəli bir hal almışdır. Ölkənin kişi əhalisinin təxminən 60%-i tütün çəkir və dünyada istehsal olunan siqaretlərin 37%-ni Çin idxlərdir. Tütünün törətdiyi təhlükə əhali sağlamlığı və ölkə iqtisadiyyatı kimi sahələrdəki problemləri kəskinləşdirməklə bu mühüm sahələrin stabil inkişafına məhvedici təsir göstərir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə 1999-cu ildə kişilər arasında tütün çəkmə 30.2 % təşkil etmişdir. Ölkədə 2006-cı ildə keçirilmiş Demografiya və Sağlamlıq Sorğusunun nəticələrinə görə 15-49 yaşılı kişilər arasında siqaret çəkmə halı 49%, tənbəki çəkilməsi 0.4% və tütünün digər formada istifadəsi 0.3% təşkil edir.

“ 45 ildir ki, mütəmadi olaraq tütün çəkirəm Gələcəkdə tütün çəkməyə meyl göstərən insanlara müraciət edib demək istərdim ki, tütün çəkmək şəxsi azadlığın bir hissəsini itirmək deməkdir.”


Vaslav Havel, Çex Respublikasının prezidenti, 2000-ci il.




TÜTÜNÇƏKMƏ TENDENSİYASI

Kişilər arasında tütün çəkmənin yayılması, 1960 – 2007,
ABŞ, Birləşmiş Krallıq, Yaponiya


ABŞ



Birləşmiş Krallıq



Yaponiya



QADINLARIN TÜTÜN ÇƏKMƏSİ

Dünyada 250 milyona yaxın qadın hər gün tütün çəkir: onların 22%-i inkişaf etmiş, 9%-i isə zəif və orta inkişaf etmiş ölkələrdə yaşayır.

Avstraliya, Kanada, Birləşmiş Krallıq və ABŞ daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə qadınlar arasında siqaret çəkmə səviyyəsi getdikcə azalır. Cənubi, Mərkəzi və Şərqi Avropanın bəzi ölkələrində isə bu göstərici stabil olaraq eyni səviyyədə qalmaqdadır.

Tütün istehsalçıları qadınlara siqaretlər təklif edərkən tütünün çəkilməsini olduqca cəlbedici, lakin yanlış bir imiclə əlaqələndirirlər: siqaret çəkməyi qadınların daha enerjili, gözəl bədən quruluşuna malik, daha sərbəst, seksual cəhətdən gözəgəlimli olmaları kimi xüsusiyyətlərlə bağlayırlar. Həqiqətdə isə tütün çəkmək qadının reproduktiv sistemini zədələyir, müxtəlif xəstəliklərə və ölümə səbəb olur.

Tütün şirkətləri qadınlara "Yalnız qadınlar üçün" adlandırılan siqaretlər daxil olmaqla müxtəlif çeşidli tütün məmulatları təklif edirlər. Adətən qadınlar üçün nəzərdə tutulan siqaret çeşidləri uzun ölçülü, nazik, az qatranlı, tərkibində nikotinin miqdarı az olduğundan açıq rəngli olur və onlara mentol və ya digər dad və ətirverici maddələr qatılır.

Qadınlar arasında tütün çəkmə səviyyəsi kişilərlə müqayisədə aşağıdır. Bununla belə qadınlar da kişilər qədər tütün çəkməyə başlasalar, bu, qlobal miqyasda sağamlıqla bağlı əsl fəlakətə gətirib çıxara bilər.

Qadınların, xüsusilə də zəif və orta inkişaf etmiş ölkələrdə yaşayanların tütün çəkmə səviyyəsinin artmasının qarşısının alınmasının qlobal miqyasda sağlamlıq vəziyyətinə hər hansı digər müdaxilə ilə müqayisə edilməz dərəcədə müsbət təsiri ola bilər.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə 1999-cu ildə qadınlar arasında tütün çəkmə 1.1 % təşkil etmişdir.

"...bu gün dünyada qadınlar arasında tütün çəkmənin aşağı səviyyədə olması onların sağamlıqla bağlı məlumatlı olduğunu eks etdirmir; bu hal daha çox ənənələrdən və qadınların maddi durumlarının daha zəif olmasınañdan irəli gəlir."


Dr. Qro Harlem Brundland, Baş Direktor, Ümumdünya Səhiyyə Təşkilatı, 1998-ci il.




TÜTÜNÇEKMƏ TENDENSİYASI

Qadınlar arasında tütün çekmənin yayılması, 1960 – 2007,
ABŞ, Birləşmiş Krallıq, Yaponiya


ABŞ



Birləşmiş Krallıq



Yaponiya



UŞAQLARIN TÜTÜN ÇƏKMƏSİ

Oğlanlar qızlarla müqayisədə tütün çəkməyə daha meylli olurlar. Buna baxmayaraq yeniyetmələr arasında Qlobal Tütün Sorğusunun keçirildiyi ölkələrin demək olar ki, 60%-də oğlanlar və qızların tütün çəkmə səviyyəsi arasında böyük fərq müşahidə olunmamışdır. Sorğu ilə əhatə olunmuş ölkələrin 14%-də qızlar arasında siqaret çəkmə səviyyəsi oğlanlara nisbətən daha yüksək olmuşdur.

Tütün çəkən uşaqların eksəriyyəti bu vərdişə yetkinlik yaşına çatmadan əvvəl aludə olurlar. Siqaret çəkən gənclərin təxminən $\frac{1}{4}$ hissəsi ilk siqaret-lərini 10 yaşına çatmadan əvvəl çəkmişlər.

Tütün bazarı genişləndikcə uşaqlar arasında tütün çəkmə səviyyəsi də artır. Səbəb isə tütün məhsullarını asanlıqla əldə etmək mümkünlüyü, qiymətlərin ucuz olması, həmyaşıdlar tərəfindən təzyiqlər, həmyaşıdların tütündən istifadəyə və tütünə müsbət münasibəti, tütün çəkmənin əhalii arasında nüfuz qazanmaq vasitəsi olduğu kimi yanlış bir fikrin qəbul olunmasıdır. Qızlar və gənc qadınlar yalnız olaraq siqaret çəkmənin bədən çəkisinin azalmasına təsir göstərdiyinə inanır və məhz bu səbəbdən siqaret çəkməyə meyl göstəirlər. Əslində isə siqaret çəkmə bədən çəkisinə heç bir təsir göstərmir.

Tütünün istifadəsi ilə bağlı ən ciddi sağlamlıq problemləri özünü adətən bir neçə onillikdən sonra bürüzə verir. Yeniyetmələrdə isə tütündən istifadə özünü dərhal göstərir və bu, orqanizmin enerji balansının azalması ilə nəticələnir. Tütün çəkən gənc kişilərdə ereksiyanın pozulması ehtimalı çəkməyənlərlə müqayisədə daha yüksəkdir və hər çəkilən siqaretlə impotensiyanın yaranma ehtimalı da artır.

Tütünün yeniyetmə orqanizmi üçün yaratdığı ən böyük təhlükə həyatın qısalması, yəni vaxtından əvvəl ölüm ehtimalının artmasıdır. Yeniyetmə yaşılarından tütün çəkməyə başlayan insanların tütünün istifadəsi ilə bağlı olan qorxulu xəstəliklərə - xərçəngə, emfizemaya, beyin qansızmalarına və ürək xəstəliklərinə düşər olmaları və həmin xəstəliklərdən dünyalarını dəyişmə ehtimalı olduqca yüksəkdir.




!!!

- Tütünün çəkilməsi tendensiyasında nəzərə çarpan dəyişikliklər baş verməzsə, tütün bu günün 250 milyon yeniyetməsini və uşaqlarını məhv edə bilər.
- Dünya gənclərinin 86%-i tütün çəkmənin oğlanları heç də daha cazibədar etmədiyi ilə razılaşır.
- 50 milyona yaxın Çinli uşağın, xüsusilə oğlanların tütünlə bağlı xəstəliklər üzündən dünyalarını vaxtından əvvəl dəyişəcəkləri ehtimal olunur.

SİQARETƏ ALUDƏ OLMAQ

Ceyms Bonsak 1881-ci ildə siqaret hazırlayan cihaz keşf etdikdən sonra siqaretdən istifadə göstəriciləri qlobal miqyasda stabil olaraq yüksəlməyə başlamışdır. 20-ci əsrin 60-cı illərindən başlayaraq tütünçəkmə ilə bağlı yaranan sağlamlıq problemləri artıq daniılmaz idi. Bəzi ölkələrdə siqaret çekmə eyni səviyyədə qalmış, bəzilərində isə hətta azalmışdır. Buna baxmayaraq dünya üzrə siqaret çekən insanların sayıının artması müşahidə olunur. Siqaret istehsalı tütün məmulatlarının ən böyük hissəsini (ümumi satışın 96%-i) təşkil edir. Cənubi Asiyada isə bidinin çekilmə səviyyəsi siqaretin çekilməsindən 10 dəfə artıqdır.

Dünya regionları üzrə siqaretə aludə olmaq göstəriciləri, 2007-ci il



!!!

- 2007-ci ildə Çində tütün çekənlər dünyada istehsal olunan siqaretlərin 37%-nin istifadəçiləri olmuşlar.
- 2010-cu ildə dünyada GÜN ƏRZİNDƏ 1 DƏQİQƏDƏ 12 MİLYON siqaret çəkiləcək.

Tütün çekənlərin ümumi sayıının artması əsasən dünya əhalisinin sayıının artması ilə bağlıdır: 2000-ci illə müqayisədə 2030-cu ildə yer kürəsində əhalinin sayı 2 milyard artacaq. Tütündən istifadə kəskin surətdə azalmazsa, tütün çekənlərin həqiqi sayı artmaqdə davam edəcək. Tütünə nəzarətlə bağlı ciddi addımlar atılmışlığı halda 2010-cu ildə 6.3 trilyona qədər siqaret istehsal olunacaq – bu isə yer kürəsində hər bir kişi, qadın və uşağa 900 ədəddən çox siqaretin düşməsi deməkdir. Tütündən istifadənin getdikcə artmaqdə olan göstəriciləri dünya miqyasında sağlamlıqla bağlı qlobal pandemiyyaya bərabər olan çox ağır bir vəziyyət yaratmışdır.

SAĞLAMLIQ PROBLEMLƏRİ

Tütünün istifadə formalarının hamısı asılılıq halı yaradır və məhvedici təsir göstərir. Tədqiqatlar sübut edir ki, tütün çəkənlərin müxtəlif xərçəng növləri (xüsusilə, ağ ciyər xərçəngi), ürək və tənəffüs yolları xəstəlikləri, beynə qansızmalar və digər ciddi xəstəliklərdən dünyalarını dəyişmə ehtimalı həddən artıq yüksəkdir. Tütünü siqar, tənbəki, bidi formasında çəkən insanlar da siqaret çəkənlər kimi eyni sağlamlıq problemləri ilə üzləşirlər. Bəzi siqaret növləri tərkibində qatran və nikotinin az olması səbəbindən geniş reklam olunur. Lakin bu amil tütünün zərərini heç də azaltır. Tütünün çeynənilən formasını istifadə edənlərdə ağız boşluğu, xüsusilə dodaqlar, dil, damaq və udlaq xərçənginin yaranma riski olduqca yüksəkdir.

Tütün insanı saysız-hesabsız yollarla məhv edə bilər və o, ən çox rast gəlinən 8 ölüm səbəbindən 6-nın risk faktorudur.

Marqaret Çan Funq Fu-Çun, Baş Direktor, Ümumdünya Səhiyyə Təşkilatı, 2008-ci il.

ÖLDÜRÜCÜ KİMYƏVİ BİRLƏŞMƏLƏR

Tütün tüstüsünün tərkibində 4000-dən artıq kimyəvi birləşmə vardır. Onların 50-dən çoxundan bəzilərinin kanserogen (xərçəng törədici) olduğu dəqiqlik məlumdur və bəzilərinin belə təsir göstərdiyi ehtimal olunur. Birləşmələrin bir çoxunun isə güclü qıcıqlandırıcı təsiri vardır.

| | |
|-------------------|---------------------------------|
| Aseton | kimyəvi təmizləyici |
| Asesilen | qaynaq tüstüsü |
| Arsen | qarışqa zəhəri |
| Benzol | yandırıcı maddə |
| Butan | alışqan yanacağı |
| Kadmium | avtomobil akkumulyatoru |
| Dəm qazı | mühərrrik tüstüsü |
| DDT | insektisid |
| Formaldeqid | balzamlayıcı qarışışq |
| Sian birləşmələri | “qaz kamerası” |
| Qurğuşun | əvvəllər yanacağa qatılan maddə |
| Metanol | reaktiv yanacaq |
| Nikotin | tarakan zəhəri |
| Fenol | tualet yuyulması üçün məhlul |
| Polonium 210 | nüvə silahı |
| Propilen qlikol | antifriz |
| Toluen | sənaye durulducusu |
| Vinil xlorid | plastik maddə |



TÜTÜN VƏ HAMILƏLİK

Ana sağlamlığı üçün təhlükə:

- Ana sağlamlığı üçün təhlükə:
- Ciftin vaxtından əvvəl ayrılması
- Cift gəlişi
- Dölyanı mayenin vaxtından əvvəl xaric olması
- Vaxtından əvvəl doğuş
- Düşük
- Uşaqlıqdankənar hamiləlik




Döl / Yenidoğulmuş / Uşaqlar üçün təhlükə:

- Dölün inkişafının dayanması
- Ölü doğuş
- "Yenidoğulmuşların qəfləti ölümü" sindromu
- Ağ ciyərlərin funksional cəhətdən zəif inkişaf etməsi
- Astmanın kəskinləşməsi
- Aşağı tənəffüs yollarının infeksiyaları; bronxit və pnevmoniya
- Tənəffüs yollarının qıcıqlanması: öskürək, bəlgəm ifrazı, təngnəfəslilik, quru xırıltılar
- Uşaqlarda xərçəng xəstəlikləri: leykemiya, limfoma, beyin şışları
- Qurdağızlıq

- !!!
- Hamilə qadınların tütün çəkməsi və tütün tüstüsünə məruz qalması zəif və orta inkişaf etmiş bəzi ölkələrdə çox böyük problem olmaqla ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına yönəlmış cəhdləri təhlükə altında qoyur.
 - Ağ ciyər xərçəngindən ölüm ehtimalı siqaret çəkmə-yənlərlə müqayisədə siqaret çəkən kişilərdə 23 dəfə, qadınlarda isə 13 dəfə artıqdır.
 - Tütün çəkmək vərəmə yolu xuma ehtimalını artırır.

TÜTÜNÜN İNSAN ORQANİZMİ ÜÇÜN ZƏRƏRLİ TƏSİRİ



PASSİV TÜTÜNÇƏKMƏ

İkincili tüstü və ya ətraf mühitdəki tütün tüstüsü tütin çəkənin nəfəs verdiyi zaman xaric olan tüstüdən və tütün tüstüsündən ibaretdir. İkincili tüstüyə məruz qalan insanlar passiv tütün çəkənlər adlandırılır. İkincili tüstünün əsas hissəsini daha toksik olan tüstülənən tütünün tüstüsü təşkil edir. İkincili tüstüdə ən azı 50-yə qədər kanserogen maddə müəyyən olunmuşdur.

İkincili tüstüyə məruz qalan tütün çəkməyən insanlarda yaxın müddətli sağlamlıq problemlərinə ürək-damar və tənəffüs yolları xəstəlikleri aididir. Uzunmüddətli sağlamlıq problemlərinə isə ağ ciyər xərcəngi və koronar damarların xəstəlikləri aid edilir. Passiv tütün çəkməyə məruz qalan hamilə qadınlarda, döldə və uşaqlarda sağlamlıqla bağlı bir sıra ciddi problemlərin meydana gəlməsi ehtimalı yüksəkdir.

Tütün əleyhinə qanunlar ikincili tüstüyə məruz qalmanın qarşısını alır. Bu gün tütün tüstüsünün dünya uşaqlarını əhatə edən ərtəf mühitdə mövcudluğu ilə bağlı onların yarısı sağlamlıqlarına zərər vura biləcək yolverilməz təhlükə ilə üzləşirlər. Hər bir uşaqın sağlam gələcəyinin təmin edilməsi hüququnun qorunması məqsədilə böyüklerin, xüsusilə valideynlərin və valideyn olmağa hazırlaşanların tütün çəkməsi ciddi şəkildə tənzimlənməli və ya məhdudlaşdırılmalıdır. İkincili tütün tüstüsünə məruz qalma dünyada ətraf mühitlə bağlı ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır.

“Tədqiqatlar göstərir ki, bu gün passiv tütün çəkmə minlərlə tütün çəkməyən insanların vaxtından əvvəl ölümünə səbəb olan sağlamlıq problemidir. Bu, artıq danılmaz faktdır.

**Riçard Karmona,
Səhiyyə Nazirliyi, ABŞ, 2006**



İKİNCİLİ TÜTÜN TÜSTÜSÜNÜN İNSANA ZƏRƏRİ

Böyükler

Təsdiq olunmuş nəticələr:

- Koronar damar xəstəlikləri
- Ağ ciyər xərçəngi
- Qadınların reproduksiya qabiliyyətinə təsir

Ehtimal olunan nəticələr:

- Beyinə qansızma
- Əlavə burun boşluqlarının xərçəngi
- Döş vəzi xərçəngi
- Ateroskleroz
- Xroniki obstruktiv ağ ciyər xəstəliyi, xroniki respirator sindrom, astma, ağ ciyər fəaliyyətinin zəifləməsi
- Vaxtından əvvəl doğuş

Uşaqlar

Təsdiq olunmuş nəticələr:

- Orta qulağın xəstəliyi
- Respirator əlamətlər: öskürək, tənəffüs problemləri
- Ağ ciyər fəaliyyətinin zəifləməsi
- Qəfləti uşaq ölümü sindromu
- Aşağı tənəffüs yollarının xəstəlikləri (infeksiyon xəstəliklər daxil olmaqla)
- Uşağın az çəkidə doğulması

Ehtimal olunan nəticələr:

- Beyin şışları
- Limfa düyünlərinin xərçəngi (limfoma)
- Leykemiya
- Astma

!!!

- Tütündən istifadə etməyən insanların evdə və ya iş yerlərində ikincili tütün tüstüsünə məruz qalmaları onlarda ürək xəstəlik-lərinin baş verməsi ehtimalını 25-30%, ağ ciyər xərçənginin baş vermə ehtimalını isə 20-30% artırır.
- Yeni Zellandiyada tütünə qadağalar haqqında qanunlar qəbul edildikdən sonra bar sahiblərinin ikincili tütün tüstüsünə məruz qalmaları 90% azalmışdır.
- Evdə tütün çəkmə uşaq-ların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.
- İkincili tütün tüstüsünə məruz qalmanın təhlükəsizlik çərçivəsi mövcud deyil. İkincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.

TÜTÜNDƏN ÖLÜM

Tütünün hər hansı formada istifadəsi ölümcül fəsadlar verir. Tütün çəkmə tütün istifadəçilərinin ömrünü 30-50%-ə qədər azaldır. Tütün çəkənlər çəkmeyenlərlə müqayisədə dünyalarını orta hesabla 15 il daha tez dəyişirlər. 2010-cu ildə tütünün 6 milyon insanın həyatına son qoyacağı ehtimal olunur. Bu insanların 72%-i zəif və orta inkişaf etmiş ölkələrdə yaşayınlar olacaq. Əgər belə tendensiya davam edərsə, tütün 2020-ci ildə 7 milyon, 2030-cu ildə isə 8 milyon insanın həyatına son qoyacaqdır.

Tütünün istifadəsi ilə bağlı ölüm səviyyəsi inkişafda olan ölkələrdə sürətlə artmaqdadır. 2030-cu ildə dünya üzrə tütünlə bağlı ölüm hallarının 83%-i zəif və orta inkişafda olan ölkələrin payına düşəcək. Kişiər tütün çəkməyə daha çox aludə olduqlarından onlar arasında tütündən ölüm səviyyəsi qadınlarla müqayisədə yüksəkdir. Bununla bərabər bir çox ölkələrdə qadınlar arasında, xüsusilə də cavan nəslin nümayəndələrində tütündən istifadə halları artmaqdadır. Bu amil qadın və kişiər arasında tütünlə bağlı ölüm göstəricilərindəki fərgi tədricən azaldır.


Tütün, həmçinin tütün istifadəçisi olmayan yüzlərlə, minlərlə insanın da ölümünə səbəb olur. İş yerlərində ikincili tütün tüstüsünə məruz qalma nəticəsində hər il 200 000 nəfərə yaxın insan dünyasını dəyişir. Bununla yanaşı evdə və ictimai yerlərdə ikincili tütün tüstüsünün təsiri nəticəsində bu rəqəmdən minlərlə daha çox körpə, uşaq, ana bətnindəki döllər və böyüklərin həyatına son qoyulur. Uşaqlar, ürək və ağ ciyər xəstəlikləri olan insanlar tütün tüstüsünə daha həssasdırlar.

20-ci əsrдə tütünün istifadəsi ilə bağlı 100 milyon insan dünyasını dəyişmişdir. Gəncləri tütünə aludə olmaqdan çəkindirmək və tütün istifadəçilərini tütündən imtina etdirmək məqsədilə səmərəli tədbirlər görülməzsə, 21-ci əsrдə tütündən ölenlərin sayı 1 milyarda çatacaqdır.




- !!!
- Tütündən istifadə ağ ciyər xərçəngi hallarının 90%-nin yaranmasına səbəb olur. Həmçinin tütün ürək işemiyası və beyin qansızmalarının baş vermə ehtimalını artırır.
 - ABŞ-da ikincili tütün tüstüsü ildə 50 000 insanın ölümünə səbəb olur.

TÜTÜNLƏ BAĞLI ÖLÜM GÖSTƏRİCİLƏRİ 2015-ci İLİN PROQNOZU



DÜNYA ÜZRƏ TÜTÜNLƏ BAĞLI ÜMUMİ ÖLÜM GÖSTƏRİCİLƏRİ, 2005-2030-cu illər (milyon)



TÜTÜN İSTEHSALININ İQTİSADIYYATA MƏNFİ TƏSİRİ

Tütün şirkətləri tez-tez dövlət qurumlarını və ictimaiyyəti tütünçəkmənin iqtisadiyyat üçün xeyirli olduğuna inandırmağa cəhd edirlər. Onlar iddia edirlər ki, tütünün istifadəsini azaltmağa yönələn addımlar vergidən əldə olunan gəlirləri azaldacaq və işsizlik yaradacaqdır. Onlar hətta iddia edirlər ki, dövlət himayəsində olan yaşlı insanların ölümünü tezləşdirdiyi üçün siqaret çəkmə milli iqtisadiyyatı yükdən azad edir. Əslində isə tütündən istifadə hər bir ölkə üçün olduqca böyük iqtisadi xərclərlə nəticələnir. Hesablamalara görə dünya iqtisadiyyatında tütünə xərclənən 500 milyard dollar vəsait zəif və orta inkişaf etmiş ölkələrdə səhiyyə sahəsinə ayrılan illik vəsaitdən qat-qat çıxdur.

"Bu məsələ əslində sənaye haqqındadır...mövcud olan o sənaye ki, dəhşətli sayda ölümlərə, ölçüyəgelməz insan iztirablarına, iqtisadi itkilərə və bizim milli səhiyyə sisteminə ağır yük olan xəstəliklərin yaranmasına səbəb olan yüksək asılılıq yaradan məhsulların satışından yararlanır."

Hakim Qleydis Kessler, Kolumbiya dairə məhkəməsi, ABŞ, avqust, 2006.

Tütünün iqtisadiyyata təsiri yalnız tütünün istifadəsi ilə bağlı ölüm halları və əmək məhsuldarlığı itkiləri ilə əlaqədar olan birbaşa xərclərlə kifayətlənmir. Digər xərclərə aktiv və passiv siqaret çəkənlərə sərf olunan səhiyyə xərcləri, işçilərin işdən yayınması və əmək məhsuldarlığının azalması, ehtiyatsızlıq üzündən baş vermiş yanğınların vurduğu ziyan, ətraf mühitin təmizlənməsi və meşələrin geniş miqyasda qırılması, pestisid və gübrələrlə çirkənmə və zibil tullantılarının ətraf mühitə vurduğu böyük zıyanlarla bağlı xərclər daxildir. Tütün istehsalının iqtisadi xərcləri ümumda xili məhsulla (ÜDM) bağlı milli sərvəti 3.6%-ə qədər azaldır.

Tütün bir neçə ölkədə mühüm əmtəə məhsulu hesab olunur. Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası tütün təsərrüfatından iqtisadi cəhətdən daha faydalı alternativlərə keçməyi məsləhət görür. Proqressiv dövlət siyasetləri siqaret istehsalı və yayılması sahəsində fəaliyyət göstərən fermerləri və işçiləri əhalinin sağlamlığını və rifahını yaxşılaşdırmaq üçün digər sənaye sahələrinə keçməyə həvəsləndirir.

TÜTÜNÜN İSTİFADƏSİ İLƏ BAĞLI YANGINLARIN VURDUĞU ZİYAN Seçilmiş ölkələr

| | ABŞ (2005) | Kanada (2002) | Birləşmiş Krallıq (2005) | Yaponiya (2003) | Dünya (2000)* |
|-------------------------------|---------------|------------------|--------------------------------|--------------------|------------------|
| Yanğınların sayı | 82 400 | 7 700 | 3 200 | 3 300 | 1.1 milyon |
| Ölüm | 800 | 140 | 140 | 230 | 17 300 |
| Xəsarət | 1 660 | 470 | 1 100 | Məlumat yoxdur | 60 000 |
| Əmlakın siradan çixması | 575 milyon \$ | 84 milyon \$ | Məlumat yoxdur | 89 milyon \$ | 27 milyard \$ |

* Dünyada yanım nəticəsində baş verən ölümlərin 10%-i tütünlə bağlıdır.

TÜTÜNÇƏKMƏNİN ÖLKƏLƏR ÜZRƏ İQTİSADİYYATA BİRBAŞA VƏ DOLAYI MƏNFİ TƏSİRİ

2007-ci ilin və ya əldə oluna bilən ən son məlumatlar

| Ölkə | Birbaşa dəyəri, milyon, ABŞ \$ |
|-------------------|-----------------------------------|
| Argentina | 2200.00 |
| Braziliya | 55.56 |
| Çili | 1140.00 |
| Finlandiya | 239.63 |
| Hindistan | 7200.00 |
| Yeni Zellandiya | 165.65 |
| Nigeriya | 590.93 |
| İspaniya | 220.62 |
| Birləşmiş Krallıq | 2655.48 |
| Vyetnam | 77.50 |

| Ölkə | Birbaşa dəyəri, milyon, ABŞ \$ |
|-----------------------|-----------------------------------|
| Banqladeş | 652.86 |
| Keniya | 1500.00 |
| Bosniya və Həroqovina | 904.00 |
| Monqolustan | 158.00 |
| Rusiya | 24700.00 |
| Namibiya | 461.00 |
| İrlandiya | 980.06 |
| Türkiyə | 22.40 |
| Ukrayna | 3000.00 |
| Yəmən | 1000.00 |



TÜTÜN İSTİFADƏÇİSİNİN MADDİ DURUMUNA DƏYƏN ZİYAN

Tütün istifadəçiləri öz həyatlarına və maddi vəziyyətlərinə zərər yetirən məbləğdə pul xərcləyirlər. Bu vəsaitlər əsas insan tələbatları olan ərzaq, geyim, səhiyyə qayğıları və təhsili təmin etmək üçün istifadə oluna bilərdi. Yoxsulluq içində yaşayan tütün istifadəçilərinin ailə bütçəsinin əsas hissəsini ərzaq məhsullarına sərf olunan vəsait təşkil edir. Əgər onlar tütünə sərf etdikləri xərcləri ərzaq məhsulları almaq üçün istifadə etsəydi, ailə üzvlərinin normal və adekvat qidalanmasını təmin edə bilərdilər.

Tütün istifadəçiləri və onların ailələri tütünlə bağlı xəstəliklər nəticəsində əllil olduqda və ya vəfat etdikdə, kəskin iqtisadi itkilərlə üzləşirlər. Onların dördə bir hissəsi həyatlarının ən məhsuldar vaxtlarında vəfat edir və daha çox hissəsi müxtəlif xəstəliklərlə üzləşirlər; belə vəziyyətlərdə onların ağır maddi itkilərlə üzləşməsi qəcilməzdür. Bundan əlavə ailə üzvləri vaxtlarını və bütçələrində olan minimal vəsaiti xəstə və ölümlə üzləşən siqaret çəkən qohumlarına sərf edirlər. Zəif inkişaf etmiş bir çox ölkələrdə ailənin il boyu topladığı əmanətlər xəstəxana müalicəsinə sərf olunur.




!!!

- Albaniya. Adı siqaret çəkən il ərzində siqarete iki aylıq maaşını (436 ABŞ dolları) sərf edir.
- Banqladeş. Əgər adı ailə tütünə xərclənən pula ərzaq alsaydı, 10 milyondan çox insan acliqdan çıxar və hər gün beş yaşına qədər 350 uşağıın həyatı xilas olunardı.
- İndoneziya. Ataların siqaret çəkməsi maddi gəliri zəruri əşyalardan siqarete yönəldir və kənd yerlərində uşaqlarda qida çatışmazlığı riskini artırır.

Tütün çəkənlərin evlərində və iş yerlərində tez-tez yanğınlara baş verir və onlar tibbi və əmlak sigortası üçün xeyli pul ödəmək məcburiyyətində qalırlar. Tütün çəkməklə bağlı maddi məsrəflər daha çox zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. Nəticədə sağlamlıq vəziyyəti və gəlirlərlə bağlı qlobal bərabərsizlik yaranır.

**1 KQ DÜYÜNÜN ORTA QİYMƏTİNİN 20 ƏDƏD
MARLBORO SİQARETİ VƏ YA DİGƏR
EYNİ SƏVİYYƏDƏ OLAN SİQARET BRENDİNİN
QİYMƏTİ İLƏ MÜQAYİSƏSİ**



TÜTÜNÜN YETİŞDİRİLMƏSİ

Tütün 120-dən çox ölkədə yetişdirilir. Dünya üzrə kənd təsərrüfatı üçün yararlı olan torpaqların təxminən 4 milyon hektarında tütün bitkisi becərilir. Bu rəqəm dünyada portağal meşələri və banan plantasiyalarının əhatə etdiyi torpaq sahəsinə bərabərdir.

Qlobal tütün istehsalı 1960-ci ildən bəri ikiqat artdı. Zəif və orta inkişaf etmiş ölkələrdə bu istehsal 300% artmış, yüksək inkişaf etmiş ölkələrdə isə 50%-dən çox azalmışdır. 2006-ci ilin yekununa görə tütün yarpağının 85%-i zəif və orta inkişaf etmiş ölkələrdə yetişdirilməklə tütün istehsalı 7 milyon tona çatmışdır.

Tütün təsərrüfatı ətraf mühit və sağlamlıqla bağlı bir çox problemlər yaradır. Pestisid və gübrə sızmaları nəticəsində su mənbələri çirkənir və tütün yarpaqlarının təmizlənməsi üçün ağaç yanacağının istifadəsi isə meşələrin seyrəlməsi ilə nəticələnir. Kənd təsərrüfatı işçiləri pestisid zəhərlənməsi, yaşıł tütün xəstəliyi və tütün hissəcikləri, tüstü və torpaq tozunun töretdiyi ağ ciyər zədələnmələrindən əziyyət çəkirlər.

Tütün təsərrüfatının çoxmilləti korporasiyalar üçün çox gəlirli olmasına baxmayaraq kiçik fermerlər tez-tez tütün şirkətləri tərəfindən qoyulan "borc tələsi"nə düşürlər. Tütün istehsalından əldə etdikləri gəlir çox hallarda investisiya xərclərini ödəmədiyindən kiçik fermerlər adətən dərin borc içində qalırlar.

ÜST-nin Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası tütün təsərrüfatından xeyli asılı olan ölkələrdə tütün yetişdirənlərə maliyyə və texniki yardımın göstərilməsinə çağırır. Tütün istehsal edən xalqların qida məhsulları iqtisadi cəhətdən dayanıqlı və ekoloji cəhətdən əlverişli alternativ məhsulun istehsalına keçmələri onları daha parlaq gələcəyə aparacaqdır.

"Bu gün mən acliq şəraitində yaşayın və qida çatışmazlığından əziyyət çəkən tütün yetişdirən insanlar haqqında danışmaq istəyirəm... yetişdirdikləri bu məhsul həm özləri, həm də istifadəçilər üçün zəhərdir... bu insanlar zəhər istehsalçısı olmaqdansa həyatlarını təmin etmək üçün daha xeyirxah işlərlə məşğul olmağa layiqdirlər."

Kral Solomon Iguru, Bunyoro krallığı, Uqanda, 2004-cü il.

!!!

- 2007-ci ildə Çin, Braziliya, Hindistan və ABŞ-da dünya tütününün 2/3 hissəsi (67 %) istehsal olunmuşdur.



DÜNYA ÜZRƏ TÜTÜN YARPAQLARI İSTEHSALÇISI OLAN ƏSAS ÖLKƏLƏR

2007, istehsal vahidi - ton




TÜTÜN ŞİRKƏTLƏRİ

Son illərdə tütün istehsal edən bir çox şirkətlər dörd əsas özəl korporasiyada birləşmişlər: Altria/Philip Morris, British American Tobacco, Japan Tobacco International və Imperial Tobacco. Dövlət monopoliyaları da əsas siqaret istehsalçılarıdır. Ən böyük dövlət monopoliyası Çinin Milli Tütün Korporasiyasıdır ki, onun dünya bazarındaki payı hər hansı bir özəl şirkətdən artıqdır. Avropa Birliyi tütün bazارında dominantlığı azaltmaq məqsədilə şirkətlərin birləşməsini məhdudlaşdırmaq istiqamətində müxtəlif addımlar atır. Beləliklə tütün korporasiyalarının hal-hazırkı vəziyyəti onların inkişafında ən yüksək zirvə hesab oluna bilər.


Tütün sənayesinə bəzi güclü transmilli korporativ obyektlər də daxildir. Birləşmiş tütün korporasiyaları maliyyə, ərzaq, içki, dərman preparatları, daşınmaz əmlak, mehmanxana, restoran, kommunikasiya və yüngül sənaye kimi bir sıra sahələrə sərmayə yatırırlar. Bu amillər tütün sənayesinin gələcəkdə də geniş vüsətlə inkişaf edəcəyini göstərir.

Dünya tütün bazarı 2007-ci ildə 4.6% artaraq 378 milyard dollar dəyərində qiymətləndirilmişdir. Bu bazarın 2012-ci ildə 23% artaraq 464.4 milyard dollara çatacağı gözlənilir. Əgər "Böyük Tütün" adlı bir ölkə olsaydı, bu ölkə Ümumadxili Məhsula görə dünyada 23-cü yeri tutar və Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri geridə qoyardı.

SİQARET BAZARININ QЛОBAL MİQYASDA PAYLANMASI, 2007-ci il



TÜTÜN ŞİRKƏTLƏRİNİN GƏLİRİ 2006-cı il (ABŞ \$)



TÜTÜN TİCARƏTİ

Beynəlxalq tütün ticarəti tərkibinə 7 milyard dollar dəyərində xammal (tütün yarpaqları) və 15 milyard dollar dəyərində hazır məhsul (istehsal olunmuş siqaretlər) daxil olan və illik dəyəri təxminən 22 milyard dollar olan böyük biznesdir.

Dünya tütününün 40%-dən çoxu Çində yetişdirilir və tütün yarpağının yalnız 5%-i ixrac olunur. Tütünün 95%-i isə Çinin 350 milyon tütün istifadəçiləri üçün istifadə olunur.

Dünya üzrə tütün yarpağının çox hissəsi Braziliya, Hindistan və Çində yetişdirilir və bu ölkələr keçmişdə əsas tütün istehsalçısı olan, son illərdə isə tütün sənayesinin inkişafı aşağı düşən ABŞ-ı geridə qoyurlar.

ABŞ-da siqaret ixracının həcmi 1996-cı ildən etibarən 50% azalmış və 2006-cı ildə 1.2 milyard ABŞ dolları dəyərində olmuşdur (əsasən Yaponiyaya satışdan). Hollandiya və Almaniya ayrılıqda ildə 3 milyard dollar dəyərində siqaret ixrac edir. Çin,

Malaziya, Polşa və İndoneziya kimi bir çox zəif və orta inkişaf etmiş ölkələrdə siqaret istehsalı və ixracı artır və onlar əsas siqaret ixracatçıları olan ölkələrlə rəqabət aparırlar.


Gəlirlərini maksimum səviyyəyə çatdırmaq üçün tütün şirkətləri öz öldürəcү sənayelerini zəif inkişaf etmiş ölkələrdə genişləndirməklə tütün təsərrüfatı və siqaret istehsalı üçün daha ucuz bazarlar axtarırlar.

Qlobal sağlamlıq naminə inkişaf edən bazarların tütün sənayesi tərəfindən istismarına qarşı mübarizə aparılmalıdır.




EMAL OLUNMAMIŞ TÜTÜNÜ İXRAC EDƏN ƏSAS 10 ÖLKƏ

2006-cı il



EMAL OLUNMAMIŞ TÜTÜNÜ İDXAL EDƏN ƏSAS 10 ÖLKƏ

2006-cı il



MARKETİNQ

Marketinqdə qoyulan məhdudiyyətlərə baxmayaraq şirkətlər tütün bazarda siqaret satışı uğrunda gərgin mübarizəni davam etdirirlər. 2004-2007-ci illərdə aparılmış sorğular göstərmışdır ki, sorğu keçirilən ölkələrin 22%-dən çoxunda ən çox satılan siqaret markalarının dəyişməsi müşahidə olunmuşdur.

ABŞ-da ümumu marketinq xərclərinin azalmasına baxmayaraq şirkətlər hələ də ildə 13 milyard ABŞ dollarından çox vəsait xərcləyərək tütün çəkməyənləri çəkməyə, çəkənləri isə onun yeni növlərindən istifadə etməyə və ya daha çox siqaret çəkməyə həvəsləndirirlər. Tütün şirkətləri öz fəaliyyətlərini ənənəvi reklam formasından satış yerlərində reklam formasına yönəldir və marketinqdən əldə olunan pulların 87%-i ilə siqaretin qiymətini subsidiyalasdıraraq insanları siqaret çəkməyə həvəsləndirirlər.

Tütün şirkətləri satış yerlərində siqaret markalarını müxtəlif formada yerləşdirməklə aldadıcı və şüuraltı təsire malik reklam formalarından istifadə edirlər.

“Biz bilirik ki, mentollu siqaretlər əsasən Afroamerikalılar yaşayan ərazilərdə satılır və belə siqaretlər qara dərili siqaret çəkənlər üçün kiçik yaşlarından əsas seçim olur... Tütün sənayesi bu cür məhsullarla bütün dünyada manipulasiya edərək tütün çəkənlərin sırasını daha da genişləndirir.”

Dr. Şeril G. Hilton, Amerika Varislik Fonduun prezidenti, 2008-ci il.




!!!

- Tütün sənayesinin marketing mütəxəssisləri və müstəqil tədqiqatçılar xarizmatik aktyorların iştirakı ilə çəkilişlərini təsvir etməklə tütün istifadəçilərinin sırasının artırılması və hazırkı istifadəçilərin öz vərdişlərinin davam etdirilməsində güclü rol oynadığını təsdiq edirlər.
- Bu gün 18 yaşında olan gənclər siqaret marketinqinə tək ABŞ-da 100 milyarddan çox ABŞ dolları xərcləndiyi bir dövrdə böyümüşlər.
- Son 15 ildə Hollivudun ən gəlirli 10 filminin 7-də siqaret çəkilməsi ilə bağlı səhnədə Marlboro markası reklam olunmuşdur. Tədqiqatlar göstərir ki, ekranlarda reklam olunan siqaret markalarının reklamı çox vaxt digər media vasitələrində də üstünlük təşkil edir.

ƏN ÇOX SATILAN SİQARET MARKALARI

Ümumi satışlar, milyard dollarla



TƏDQİQAT

1950-ci ildən etibarən elmi tədqiqatlar təsdiq etməyə başladı ki, tütün insan səhhətinə görünməmiş ziyan vurur. Yüksək, orta və zəif inkişaf etmiş ölkələrdə tütünün istifadəsi, onun vurduğu zərər və istifadəsindən çəkindirmək üçün atılmış addımlarla bağlı bir çox elmi sübutlar əldə olunmuşdur. Standartlaşdırılmış məlumatların və adekvat kommunikasiya şəbəkəsinin, tütünə nəzarət sahəsində tədqiqat aparmaq bacarıqlarının, insan və maliyyə resurslarının olmaması inkişaf etməkdə olan ölkələrin bu sahədəki fəaliyyətlərini çətinləşdirir. Xeyriyyə cəhdlərinə baxmayaraq bütün dünyada tütünə nəzarət üzrə tədqiqatlar kifayət qədər maliyyələşdirilmir.




Qeyri-kommersiya və ictimai qurumların kifayət qədər maliyyələşdirilməməsi və tütünə nəzarət üzrə tədqiqatların maliyyə cəhətdən gəlirli olmaması tütünə nəzarət sahəsində olan maraqların tez-tez toqquşması ilə nəticələnir.

Tütün şirkətləri tədqiqatlara sərmayə qoyduqda, onlar tədqiqatın hazırlanması, aparılması və nəticələrin yekunlaşdırılmasında hər hansı bir rol oynayacaqlarını gözləyirlər. Elmi tədqiqatların həqiqi nəticələrini qorumaq və qərəzli olmadıqlarına inam yaratmaq üçün bir çox tədqiqatçılar və təşkilatlar tütün sənayesindən maddi vəsait qəbul etmək istəmir. Tədqiqatları maliyyələşdirən agentliklərdən Amerika Xərçəng Cəmiyyəti, Kanadanın Milli Xərçəng İnstитutu, Avstraliyanın Milli Ürək Fondu və Avropa Xərçəng İttifaqları Assosiasiyası tütün sənayesindən dəstək alan tədqiqatçılara qrant verməyi qadağan edirlər.

TƏDQİQATLARA SƏRF OLUNAN XƏRCLƏRİN MÜQAYİSƏSİ

ABŞ-ın Sağlamlıq üzrə Milli İnstitutu tərəfindən
ən mühüm sağlamlıq problemləri ilə bağlı tədqiqatlara
sərf edilən maliyyə xərcləri, 2007-ci il



BACARIQLARIN İNKİŞAF ETDİRİLMƏSİ

Tütünə nəzarət qabiliyyəti xalqın fərd, dövlət qurumları və cəmiyyət səviyyəsində tütünün istifadəsinin azaldılmasına yönəlmış məqsədlərə çatmaq bacarığıdır.

Bir çox ölkələr tütün sənayesinin “işgal” ilə mübarizə aparmaq və ya Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının maddələrini tam yerinə yetirmək gücündə deyil. Tütünə nəzarət bacarıqlarının formalasdırılması rəhbərlik səriştəsinin inkişafı, siyasi sahədə müvəkkilik, nəzarət strukturuna sərmayə qoymaq və tütünə nəzarət qanunlarını daim həyata keçirməklə nəticələnir. Bu baxımdan güclü və səmərəli fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına kömək etmək çox vacibdir. Təşkilatlar vətəndaşları məlumat, bacarıqlar və resurslarla təmin etməklə onları tütünə nəzarət və sağlamlığın təbliği kimi fəaliyyətlərə cəlb edə bilərlər.

Ümumdünya Səhiyyə Təşkilatı, Tütün İstifadəsinin Azaldılması üzrə Blumberq Təşəbbüsü, Bil və Melinda Geyts Fondu, Çərçivə Konvensiya Alyansı və GLOBALink kimi bir sıra qurumlar ölkələrin tütünə nəzarət bacarıqlarını inkişaf etdirmək sahəsinə böyük töhfələr vermişlər. 2008-ci ilin iyul ayında Blumberq filantropları 31 ölkədə 73 layihəni maliyyələşdirmişlər. Xeyriyyəçilər Maykl Blumberq, Bil və Melinda Geyts tərəfindən yeddi il üçün (2006–2013) ayrılmış 500 milyon dollar məbləğində vəsait zəif və orta inkişaf etmiş ölkələrdə tütünə nəzarət üzrə resursları 3 dəfədən çox artırmışdır.

“Neyin düzgün olduğunu görmək və onu etməmək cəsarətin və prinsipin naqışlıyıdır.”

Konfusi (b.e.ə 551–479-cu illər).



Maliyyə resursları zəngin tütün şirkətləri ilə mübarizədə bərabər imkanlar yaratmaqdə kömək edir. Lakin hər bir xalq, təşkilat və ya fərd, hətta məhdud resurslarla da tütün fəlakətinin qarşısını almaq üçün yeni siyaset və təcrübələri uyğunlaşdırıb həyata keçirmək gücünə malikdir.

!!!

- “BİZ şahidi olmuşuq . . . məlumatın gücü dünyani dəyişir və indi dünyanın bir çox kənd və şəhərlərində səhiyyə cəmiyyətləri tütünün dağıcı olduğunu ifşa edir. . .”


Maykl Blumberq, Nyu York şəhərinin Məri, 2008.

- “Bu viranədici epidemiyanın qarşısının alınması dərman və vaksinlərdən deyil, hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətlərindən asılıdır.”

Marqaret Çan, Baş Direktor, Ümumdünya Səhiyyə Təşkilatı, 2008.

TÜTÜNƏ NƏZARƏT XƏRCLƏRİNİN TÜTÜN VERGİLƏRİNDƏN ƏLDƏ OLUNAN GƏLİRƏ NİSBƏTİ

Gəlir: 13.8
milyard dollar,
tütünə nəzarət xərcləri:
1.5 milyon \$
(9200:1)



Zəif inkişaf etmiş
ölkələr

Gəlir: 52.7
milyard dollar,
tütünə nəzarət xərcləri:
19.4 milyon \$
(2722:1)



Orta inkişaf etmiş
ölkələr

Gəlir: 110
milyard dollar,
tütünə nəzarət xərcləri:
872.3 milyon \$
(1261:1)



Yüksək inkişaf etmiş
ölkələr

Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası (TNÇK)

TNÇK 2005-ci ilin fevral ayının 27-də qüvvəyə minmişdir və bu gün Ümumdünya Səhiyyə Təşkilatının 192 üzvündən 162-si qısa müddət ərzində bu Konvensiya ya qoşulmuşdur. Konvensiyanın katibliyi yaradılmış, protokol və icra direktivlərinin hazırlanması məqsədilə tərəfdəşəların illik görüşlərinin keçirilməsi qərara alınmışdır.

Bu saziş tütünə nəzarət prosesinin qlobal və qəcizləz bir hərəkat olması və insanların rifahi və sağlamlığı üçün faydalı olması faktını qəbul etməkdə qanunvericilərə kömək edir. Təəccübülu deyil ki, tütün istehsalçıları böyük güce və qanuni statusa malik olan bu sazişin əleyhinə çıxaraq müxtəlif razılaşmalar və özünüidarəedən bazar mexanizmləri axtarmağa cəhdlər etmişlər. Lakin bunlar əksər hallarda səmərə verməmişdir.


TNÇK tütün istehsalçılarını narahat etməməlidir. Çünkü, 2010 və 2015-ci illər arasında tütündən istifadənin yayılma göstəricilərinin azalacağına baxmayaraq əhali artımı ilə əlaqədar dünyada tütün istifadəçilərinin sayının 1.4 milyarddan 1.7 milyard nəfərə qədər artacağı gözlənilir.

Səhiyyə iqtisadçılarının məlumatlarına görə TNÇK tütün yetişdirən ölkələrin iqtisadiyyatları daxil olmaqla milli iqtisadiyyatlara ziyan vurmayaçaq. Belə ki, TNÇK-da qacaqmalçılığa nəzarət istisna olmaqla əsasən tələbatın azaldılmasına yönəlmış strategiyalar nəzərdə tutulur. Sazişin təsiri nəticəsində müxtəlif resurslar mobilizə olunmuş, yüzlərlə qeyri-hökumət təşkilatları bir araya gəlmiş, səhiyyə nazirliklərinin bu sahə ilə bağlı siyasetləri və digər dövlət nazirliklərinin və qurumların tütünə nəzarətlə bağlı məlumatlılığı inkişaf etdirilmişdir.

İlkin protokol qanunsuz ticarətlə bağlı olacaq və bu sahədə səhiyyə siyasetlərinin tütün sənayesindən qorunması (Maddə 5.3), tütün haqqında həqiqi məlumatların tütün məhsullarının qablarında və etiketlərində qeyd edilməsi, müxtəlif şəkillər vasitəsilə səhiyyə xəbərdarlıqlarının istifadə olunması (Maddə 11) və tütün məhsullarının dünyada reklamının, təbliğinin və maliyyələşdirilməsinin qadağan olunması (Maddə 13) üçün qaydalar qəbul edilmişdir.

“İnsanların rifahi ali qanun olmalıdır”

Siseron (b.e.ə 106–43-cü illər)



ÜST-nin TÜTÜNƏ NƏZARƏT ÜZRƏ ÇƏRÇİVƏ KONVENTSIYASININ ƏSASLARI

Tənzimlənmə:

- Tütün məmulatlarının tərkibi, qablaşdırılması və etiketləşdirilməsi
- Tütün məmulatlarının həddi-buluğa çatmayan şəxslərə satışı və ya onların özü tərəfindən satılması
- Tütün məmulatlarının qanunsuz ticarəti
- İş yerlərində və ictimai yerlərdə tütünün çəkilməsi

İstifadəçi tələbatının aşağıdakı yollarla azaldılması:

- Qiymət və vergi ilə bağlı tədbirlərin keçirilməsi
- Tütünün reklamı, təbliğatı və sponsorluq fəaliyyətlərinə tam qadağanın qoyması
- Maarifləndirmə, təlimlər və digər yollarla ictimaiyyətin məlumatlılığının artırılması və tütündən istifadə vərdişindən çəkinmək istəyənlərə yardımın edilməsi

Ətraf mühitin və tütün yetişdirən insanların sağlamlıqlarının qorunması:

- İqtisadi cəhətdən dayanıqlı alternativ fəaliyyətlərə keçmələrinin dəstəklənməsi
- Tədqiqatların və nəzarətin həyata keçirilməsi və məlumatların bölüşdürülməsi
- Öhdəliklərin yerinə yetirilməsi məqsədilə hüquqi fəaliyyətlərə dəstək verilməsi

SİQARETSİZ ƏRAZİLƏR

Siqaretə qadağa həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün faydalıdır. Bu zaman siqaret çəkməyənlər daha az tütün tüstüsünə məruz qalır, siqaret çəkənlər isə daha az siqaret çəkir. Nəticədə belə vəziyyət siqaretdən imtina hallarına gətirir və insanlarda siqareti atmaq qabiliyyətlərinin olduğuna inam yaradır. Qismən qoyulan qadağa şəraiti ilə müqayisədə tam qadağa şəraitində daha yaxşı nəticələr əldə edilir. Otaq/bina daxilində siqaret çəkməyə icazə olduqda tüstünü kənarlaşdırmaq üçün ventilyasiyanı qənaətbəxş təmin etmək mümkün olmur və siqaret çəkənlərin siqareti azaltmasının əhəmiyyəti itir. Siqaretə qadağa qoymaq nisbətən ucuz başa gəlir ki, bu da yanğın təhlükəsi, az sığorta ödənişləri və işdən yayınma hallarının azalması formasında əməkdaşlara bilavasitə maddi səmərə verir.

Ümumiyyətlə ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinə yüksək dəstək mövcuddur.

Siqaretsiz ərazilərlə bağlı qanunların kifayət qədər olmadığı bir çox ölkələrdə ictimaiyyət, bağlı sahələrdə təmiz hava haqqında qanunun qəbul edilməsinin tərəfdarıdır. Siqaretin qanun tərəfindən qadağan olunduğu ölkələrdə işçilər, müştərilər və biznes sahibləri nəticələrdən çox razı olduğunu bildirirlər.

Tüstüyə məruz qalmanın bütün yolları təhlükəlidir. Ventilyasiya vasitəsilə ikincili tütün tüstüsünün toksik və kanserogen təsirini aradan qaldırmaq mümkün deyil. Bunun üçün çox güclü, yəni tornado gücündə hava axını tələb olunur. Tütün tüstüsü olmayan ərazilər qanununun geniş yayıldığı ölkələrdə yaşayan siqaret çəkməyən böyüklərin 12.5%-i, qanunun məhdud yayıldığı ölkələrdə 35.1%-i və belə bir qanunun olmadığı ölkələrdə isə 45.9%-i ikincili tütün tüstüsünə məruz qalır. Dünya əhalisinin yalnız 5%-i tam siqaretsiz ərazilər qanunları ilə yaşayır.




!!!

• ABŞ, 2007-ci il: İş yerlərində ikincili tütün tüstüsündən müdafiə olunmayan siqaret çəkməyənlərin orqanizmlərində tütün mənşəli kanserogenlərin səviyyəsi artmışdır.

• İrlandiya, 2004-ci il: Siqaretsiz ərazilər qanunu nəticəsində bar işçilərinin ikincili tütün tüstüsünə məruz qalmaları həftə ərzində 30 saatdan 0-a düşmüşdür.


Çin, 2007-ci il: Böyük şəhərlərdə yaşayanların 90%-i ictimai nəqliyyatda, məktəblərdə və xəstəxanalarda və 80%-i isə iş yerlərində siqaret çəkməyin qadağan edilməsinin lehinədir.

RESTORANLARDA TÜTÜNÜN ÇEKİLMƏSİNƏ QADAĞA QOYULAN ÖLKƏLƏRİN REGIONLAR ÜZRƏ SAYI, faizlə, 2007



TÜTÜN ÇƏKMƏYƏ QADAĞA QOYULDUQDAN SONRA RESTORAN VƏ BARLARDADA GƏLİR İTKİSİ MÜŞAHİDƏ OLUNMAMİŞDIR

Kaliforniya, ABŞ, 1992-2006-ci illər



MARKETİNQ QADAĞALARI

Marketing tütün məhsullarından istifadəni artırır, siqaret çəkməyə başlayanları tütünə aludə edir və səhiyyə qurumlarının tütünə nəzarət istiqamətindəki cəhdlərini boşça çıxarırlar. Bu səbəbdən bir çox ölkələr tütün marketinqinə bəzi məhdudiyyətlər qoymuşlar. Lakin natamam məhdudiyyətlər siqaret çəkmənin azalması ilə nəticələnmir. Çünkü tütün şirkətləri öz cəhdlərini məhdudiyyət olmayan ərazilərə yönəldirlər.

Tütünə qadağa ilə bağlı reklamların artdığını görən tütün şirkətləri yeni müştərilər cəlb etmək üçün daha yaradıcı yollar axtarırlar. Siqaret çeşidlərinin artırılması, təbliğat xarakterli tədbirlərin keçirilməsi, pərakəndə siqaret satıcılarının mükafatlandırılması, beynəlxalq media vasitələrində yayılan reklamların maliyyələşdirilməsi, siqaret qutularının daha cəlbedici dizaynla hazırlanması tütün sənayesinin tütünə qadağa reklamlarına qarşı atdığı addımlardandır.

Tütünün reklamına, marketinqinə, maliyyələşdirilməsinə və təbliğinin bütün formalarına rəsmi qadağaların qoyulması yolu ilə əhalinin siqaret çəkmə səviyyəsini azaltmaq mümkündür.

Valideynlər tərəfindən siqaret çəkməyə qoyulan məhdudiyyətlər və valideynlərin siqaret çəkməməsi, gənclərin siqaret çəkməyə aludə olma riskini azaldır.

"Reklam və təbliğatın qadağan edilməsi bütün media vasitələri və bütün siqaret markaları əhatə edildiyi halda effektivdir . . . Hökumət tütün reklamını yalnız bir və ya iki media vasitəsində qadağan edərsə, tütün şirkətləri öz reklam xərclərini digər media vasitələrinə yönəldər və bu, tütünün ümumi istifadəsinə təsir etməz".

Henri Saffer, İqtisadi Tədqiqatlar Bürosu, ABŞ, 2000-ci il.



!!!

- Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının qəbul olunduğu vaxtdan etibarən ölkələr 5 il ərzində marketinqə qadağa tədbirlərini həyata keçirməlidirlər.
- Geniş və səmərəli marketinq qadağaları siqaret çəkməni il ərzində 6%-ə qədər azalda bilər.

SATIŞ YERLƏRİNDE REKLAMLARA QADAĞANIN QOYULMASI

Regionlar üzrə məlumat




MƏHSULUN ETİKETLƏŞDİRİLMƏSİ

Tütün məhsullarının qutularının üzerinde verilən sağlamlıq xəbərdarlıqları bütün istifadəçilərin əhatə edilməsinə zəminlik yaradır. 1960-cı ildən başlayaraq siqaret qutularının üzərindəki xəbərdarlıq etiketlərində siqaret çəkməyin ziyanlı olduğu qeyd edilir və onu tərgitməyə çağırır. Hal-hazırda bir çox ölkələrdə, siqaret qutularında xəbərdarlıq etiketlərinin olması tələb kimi qoyulur və yeni qanunlar xəbərdarlıq yazılarının ölçülərini böyütmək, mənasını gücləndirmək və qrafik quruluşunu yaxşılaşdırmağı tələb edir. ÜST-nin TNÇK-nın əsas maddələrindən biri olan 11-ci Maddə onu imza edən tərəfləri ratifikasiyanın 3 ili ərzində sağlamlıq xəbərdarlıqlarının siqaret qutusunun görünən hissəsinin ən azı 30, daha yaxşısı isə 50%-ni əhatə etməsinin təmin edilməsinə vadar edir. Xəbərdarlıqlar tütün çəkmənin bütün növlərinə, həmçinin tüstüsüz tütünə də şamil olunmalıdır.

Tütüistifadəçilərinin illərlə səhv qavradıqları “yüngül” siqaretlər haqqında yanlış fikirləri aradan qaldırmaq cəhdleri sadəcə “yüngül” və “orta” sözlərinin tütün qutularının üzərindən götürməklə bitməməlidir.

Rəng, emblem, qrafik bəzəyi olmayan sadə qutular, yalnız markanın adı və xəbərdarlığının olması sağlamlıq xəbərdarlığının təsir gücünü artırır. Sadə siqaret qutularına qoyulan tələblər tütünün reklamı ilə bağlı məhdudiyyətlərlə üst-üstə düşür. Belə ki, qutuların dizaynı ilə bağlı reklam istehsalçılarının istifadə etdikləri əsas reklam növlərindən biridir.



“Tütün çəkmək ağ ciyər xərcənginə səbəb olur”

!!!

● “SADƏ QUTULASMA tütün sənayesi tərəfindən tütün məhsullarının siqaret çəkən milyardlarla insana və gələcək müştərilərə təklif edilməsinin əsas yollarından birini ixtisara salardı.”
Əlavə, 2008.

● “SAĞLAMLIQ XƏBƏRDARLIQLARI-nın qutuların üzərinə yazılması demək olar ki, hökumətdən heç bir xərc tələb etmir.”

ÜST, 2008.

**“YÜNGÜL”, “ORTA” VƏ DİGƏR ÇAŞDIRICI
İFADƏLƏRİN İŞLƏNMƏSİNİ QADAĞAN EDƏN
TÜTÜN MƏMULATLARININ ETİKETLƏŞDİRİLMƏSİ
ÜZRƏ QANUNLARIN İŞLƏMƏ SƏVİYYƏSİ**

Regionlar üzrə məlumat



SƏHİYYƏ KAMPANIYALARI

İctimaiyyətin tütünə nəzarət məsələləri haqqında məlumatlılığı və ona dəstəyi olmadan tütündən istifadənin azaldılması məqsədilə yalnız hüquqi və vergi müdaxilərinin istifadəsi çətinliklərlə qəbul olunardı. Kütləvi kommunikasiya, səhiyyə maarifi tədbirləri və mötəbər məlumatlar tütünə nəzarət sahəsində uğurlara nail olmağın əsas elementləridir.

Bir çox hökumətlər və məktəb sistemləri, güclü qanunlar, tütünün tərgidilməsinə yönələn xidmətlər və tütünlə mübarizəyə həsr olunmuş səmərəli kurrikulumlar daxil olmaqla, ətraflı məktəb proqramları tərtib etmək, həyata keçirmək və dayanıqlılığı təmin etmək üçün cüzi maliyyə vəsaitlərinə malikdirlər.

Bir çox ölkələrdə, xüsusilə tibbi maarifləndirmənin az maliyyə-ləşdirildiyi yerlərdə, tütün sənayesi bu amildən istifadə edərək gənclərin siqaret çəkməsinə qarşı çıxan proqramları maliyyələşdirərək öz ictimai nüfuzlarını artırmağa çalışırlar. Təəccübli deyil ki, tütün sənayesi tərəfindən maliyyələşdirilən bir çox gənclərlə bağlı olan proqamlarda gənclərin tütün istifadə etmə vərdişlərinə çox az təsir edə biləcək tədbirlərdən istifadə olunur. Bir çox hallarda onlar siqaret çəkməni yetkinlik və azadlıq ideyaları ilə əlaqələndirərək gəncləri tütündən istifadəyə həvəsləndirirler.

Bütün dünyada səhiyyə maarifi tədbirləri əsasən sinif otaqlarından kənarda həyata keçirilir. Bura media, filmlər, xalqların müxtəlif adət-ənənələri, internet və s. daxildir. Tütünə nəzarət fəaliyyətləri haqqında təmənnasız xəberlər verən azad media və sosial media, tütünə nəzarətin gücləndirilməsinin vacib formalarındandır. Tütünlə bağlı vərdişlərə dair məlumatların yayılmasında sosial şəbəkələr olduqca böyük gücə malikdir. Bu sistemə aid olan internet səhifələri dialoqlar, dəstək və tütünə qarşı sağlamlıq məlumatlarını yaymaq üçün mövcud olan güclü və yeni platformadır.

“İronik vəziyyət ondadır ki, tütün sənayesi sağlamlıq imiclərindən ölümü satmaq üçün istifadə edir, səhiyyə təşkilatları isə əksinə, ölümlə bağlı imiclərdən sağlamlığı satmaq üçün istifadə edirlər.”

Yusuf Saluji, Ağ Ciyer Xəstəlikləri üzrə Ümumdünya konfrans, Keyptaun, 2007





!!!

“Heç bir dərrakəli və nəcib insan narkotiklərə qarşı gənclər proqramlarının maliyyələşdirilməsi üçün narkotik alverçilərindən pul almaz. Heç kəs . . . uşaqları cinsi zorakılıq sahəsində maarifləndirmək üçün uşaq pornoqrafiyası ilə məşğul olanlardan pul almaz. Bu halda nə üçün hökumətlər... gəncləri tütündən yayındırmağa yönələn tədris proqramları üçün tütün sənayesindən pul alır?”

ÜST, Qərbi Sakit Okean regionu ofisi, Tütünsüz Həyat Təşəbbüsü, 2002-ci il

ÜST-ÜN “DÜNYADA TÜTÜNSÜZ GÜN” KAMPANIYALARININ MÖVZULARI

| | |
|------|--|
| 1988 | Tütün, ya da, Sağlamlıq: Sağlamlığı seç |
| 1989 | Qadınlar və Tütün |
| 1990 | Tütünsüz Böyümək |
| 1991 | Tütün İctimai Yerlərdə və Nəqliyyatda |
| 1992 | Tütün İş Yerlərində |
| 1993 | Tibbi Xidmətlər və Tibb İşçiləri Tütünə Qarşı |
| 1994 | Media Tütünə Qarşı |
| 1995 | Tütün İqtisadiyyatı |
| 1996 | Tütünsüz İdman və İncəsənət |
| 1997 | “Tütünsüz Dünya Naminə Həmrəylik” |
| 1998 | Tütünsüz Böyümək |
| 1999 | Tütünü Tərgitmək |
| 2000 | Tütün Oldürür – Aldanma |
| 2001 | İkincili Tütün Tüstüsü Oldürür. Gəlin Ətraf Mühiti Təmiz Saxlayaqq |
| 2002 | Tütünsüz İdman |
| 2003 | Tütünsüz Film/Tütünsüz Moda |
| 2004 | Tütün və Yoxsulluq |
| 2005 | Tibb İşçiləri Tütünə Qarşı |
| 2006 | Tütün Bütün Formalarda və Təzahürlərdə Oldürücüdür. |
| 2007 | Tütünsüz Ətraf Mühit |
| 2008 | Tütündən Azad Gənclər |
| 2009 | Tütünlə Bağlı Sağlamlıq Xəbərdarlığı |

SİQARETİ TƏRGİTMƏ

Tütünün istifadəsi dayandırıldıqda onun organizmə ziyanlı təsiri həmin andan başlayaraq azalır və belə təsir faktiki olaraq bir müddətdən sonra tamamilə yox olur. Bu vəziyyət, hətta tütünü uzun müddət istifadə edənlərdə də baş verir. Tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil! Tütünə nəzarət üzrə qanunlar tütündən istifadənin dayandırılması səviyyəsinin artırılmasına kömək edə bilər. Bu, 21-ci əsrin 1-ci yarısında tütünlə bağlı ölüm hallarının xeyli azaldılması üçün ilkin şərtidir.

Bir çoxları tütün çəkmək vərdişindən çox asanlıqla çəkinir, digərləri isə tütün asılılığından yaxa qurtarmaq üçün xeyli əziyyət çəkirler. Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq bir norma halını alır. İndi bir çox ölkələrdə keçmiş siqaret çəkənlərin sayı həzirdə siqaret çəkənlərin sayından çoxdur.

Keçmişdə siqaret çəkənlərin əksəriyyəti siqareti özləri tərgidirdilər. Bununla yanaşı tütün asılılığından azad olmağa kömək göstərən proqramların və yardımçı vəsaitlərin sayı getdikcə artmaqdadır. Əksər ölkələrdə nikotinin əvəz edilməsinə yönəlmış müalicə (saqqızlar, plastrlar və inhalyatorlar), bupropion və vareniklin kimi farmakoloji məhsullar mövcuddur.

Siqareti tərgitmək üçün xüsusi telefon xidməti xətləri, mətnli mesajlar, onlayn məsləhət xidməti və interaktiv telefon danışçıları kimi kommunikasiya texnologiyaları tütünün istifadəsinin dayandırılmasında olduqca böyük rol oynayır. Davranışın dəyişdirilməsi, hipnoz, meditasiya və akupunktura daxil olmaqla müxtəlif psixoloji və davranışla bağlı müalicəvi üsullar da istifadə oluna bilər.

Tütünün tərgidilməsi üzrə proqramlar insan həyatını xilas edir, sosial normaları və ictimai dəyərləri dəyişir. Belə proqramların fəaliyyəti nəticəsində uşaqların tütünə aludə olmaq ehtimalının azalmasına, böyüklərdə isə tütün çəkməyi tərgidə biləcəklərinə inam yaranmasına kömək edəcək şərait yaradılır.

Tütünün tərgidilməsindən artıq bir neçə saat sonra onun organizmə vurduğu bəzi zərərlər demək olar ki, aradan qalxmağa başlayır. Siqareti tərgitdikdən bir il sonra insanda koronar damar xəstəliyi ehtimalı 50% azalır. 5-15 ildən sonra həmin insanda beyin qansızmalarının yaranma ehtimalı siqaret çəkməyənlərin səviyyəsinə düşür. Tütün çəkməyi tərgitdikdən 10 il sonra xərçəngin yaranma ehtimalı da olduqca azalır.




!!!

● **Çin:** Tütündən istifadəni tərgitmə 1996-ci ildə 9%, 2002-ci ildə 12%-ə qədər artmışdır. Bu isə keçmişdə tütün çəkənlərin sırasını 10 milyon nəfərə qədər çoxaltmışdır.

● **Yaponiya:** Kişi lər arasında tütün çəkmə göstəriciləri 1960-ci ildə 80%-dən 2005-ci ildə 40%-ə enmişdir. Bu isə əsasən tütün çəkməyi tərgitməklə bağlı olmuşdur.

İNSANLAR TÜTÜN ÇEKMƏYİ NƏYƏ GÖRƏ DAYANDIRIRLAR

Birləşmiş Krallıq, 2007-ci il (%)



TÜTÜNÜN QİYMƏTİ VƏ VERGİLƏR


Tütünlə bağlı vergilərin artırılması tütün məmulatlarının bahalaşması ilə nəticələnir. Bu isə öz növbəsində insanları siqareti tərgitməyə vadar edir, çəkilən siqaretlərin sayını azaldır və siqaret çəkməyənləri istifadəyə başlamaqdan çəkindirir. Siqaret məmulatlarının qiymətində 10% artım onlara tələbatı 2.5 – 5%-ə qədər azaldır. Digərlərindən fərqli olaraq gənclərin, azlıqların və aşağı gəlirli siqaret çəkənlərin qiymətlərin artmasına cavab olaraq siqareti tərgitmə və ya daha az siqaret çəkmə ehtimalı 2-3 dəfə çoxdur. Siqaret məmulatlarının qiyməti gənclərin siqaret çəkməyə başlamalarına çox güclü təsir etdiyindən qiymət artımı siqaretin uzunmüddətli istehlakını xeyli azaldır.

Tütünlə bağlı vergilərin artırılması tütünə nəzarət sahəsində ən sadə və effektiv alətdir. Tütünlə bağlı vergilər tütünün istifadəsini azaltmaqla yanaşı, adətən yüksək vergi gəlirlərinin əldə edilməsinə imkan yaradır. Əldə olunan bu vəsait tütünə nəzarət siyasetini həyata keçirmək və gücləndirmək və həmçinin səhiyyə və sosial proqramları maliyyələşdirmək üçün istifadə oluna bilir. Bu hal əhalinin sağlamlığını qorumaq istəyən, bununla bərabər dövlətin əsas gəlir mənbəyini itirməsindən ehtiyat edən siyasetçilər üçün müsbət xəbərdir.

Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası tərəfdən ölkələri tütünün istifadəsini azaltmaq məqsədilə qiymət və vergi siyasetlərini uyğunlaşdırmağa vadar edir. Dünya Bankı siqaret vergilərinin (əlavə dəyər vergisi və satış vergisi də daxil olmaqla) bir siqaret qutusunun qiymətinin 2/3-dən 4/5 hissəsi qədər hesablanması tövsiyə edir. Tütün vergilərinin artırılması tütün istifadəçilərinin sayını xeyli azaldır, əhalinin sağlamlığına və dövlətin iqtisadi durumuna müsbət təsir edir.

“Çərçivə Konvensiyasının tərəfdəşləri anlayırlar ki, qiymət və vergi ilə bağlı tədbirlər əhalinin müxtəlif təbəqələrinin tütündən istifadəsinin azaldılması üçün əsas və effektiv yollardandır.”

Maddə 6, Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası.



!!!

Çin: siqaret məmulatlarının qiymətinin 10% artırılması siqaret çəkmə səviyyəsini 5% azaldardı və bu yolla əldə olunmuş gəlirin hesabına 33 milyon kənd əhalisinin əsas səhiyyə ehtiyaclarını ödəmək mümkün olardı.

DİN


Din dünyada sosial normalara və mədəni adət-ənənələrə təsir edərək bir çox insanların gündəlik həyatında mühüm rol oynayır.

Amerika qitəsinin yerli bitkisi olan tütün bir çox yerli Amerika mədəniyyətlərində rəmz sayılır. Çeroke adətlərinə görə tüstü duaları mənəvi dünyaya çatdırın bir qasiddir. Kolumba qədərki dövrde dini mərasimlər və ayınlar zamanı tütün yarpağından az istifadə olunurdu, bu səbəbdən də tütünün istifadəsi asılılıq yaratmır və sağlamlıq problemləri ilə nəticələnmirdi. Bu gün isə dünyada tütfündən ən çox istifadə edənlər yerli Amerikalılardır.

Qədim dinlərin çoxunda tütün pandemiyası başlamazdan əvvəl yaranmış ayələrdə tütlənə bağlı suallar cavablandırılmışdır. Buna baxmayaraq əksər dinlər, insanların öz həyat və sağlamlıqlarını, həmçinin ailələrinin və cəmiyyətin müqəddəsliyi və paklığını qorumağın vacib olduğu ilə razılaşır.

“Hər bir insan öz sağlamlığının və xəstəliyinin müəllifidir.”

Sidhârta Qautama Budda
(b.e.ə 563–483-cü illər).



“Monaxlara siqaret təklif etmək günah sayılır”

Tailandda Tütünə qarşı Kampaniyada istifadə edilən plakatdakı mətn.

Plakat buddist monaxları siqaretə aludə olmaqdan çəkindirmək üçün istifadə olunmuşdur.

2002-ci il.

“Tütün çəkmə qısa müddəli həzz yaratsa da, tütfün bir çox xəstəliklərə və iztirablara səbəb olduğu artıq sübut olunmuşdur”.

Müqəddəs 14-cü Dalay Lama.

“Tütün çəkmənin insan organizminə ziyan vurması bu dərəcədə danılmazdırsa, hesab etmək olar ki, tütün çəkmək haramdır”.

**Dr. Əhməd Omar
Haşim, Al Azar
Universiteti, Qahirə,
Misir.**

